

# RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ ƏMSALLARI

(min manatla)

9/30/2024

| A. KAPİTAL VƏSAİTLƏRİ                                                                   |           |           |
|-----------------------------------------------------------------------------------------|-----------|-----------|
| 1                                                                                       |           | 2         |
| <b>1. I dərəcəli kapital</b> (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır) | <b>A1</b> | 109380.78 |
| a) Adi səhmlər (tam ödənilmiş paylar)                                                   | A1a       | 60000.00  |
| b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər                                         | A1b       | 0.00      |
| c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait                                    | A1c       | 0.00      |
| d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi                                          | A1d       | 49380.78  |
| d1) əvvəlki illərin mənfəəti (zərəri)                                                   | A1d1      | 49380.78  |
| d2) (çıx) cari ilin zərəri                                                              | A1d2      | 0.00      |
| d3) kapital ehtiyatları (fondları)                                                      | A1d3      | 0.00      |
| e) Digər                                                                                | A1e       | 0.00      |
| <b>2. I dərəcəli kapitaldan tutulmalar</b>                                              | <b>A2</b> | 2718.76   |
| <b>3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)</b>                                 | <b>A3</b> | 106662.03 |
| <b>4. II dərəcəli kapital</b> (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)        | <b>A4</b> | 9866.41   |
| a) Cari ilin mənfəəti                                                                   | A4a       | 4700.34   |
| b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)          | A4b       | 5166.06   |
| c) Kapitalın digər komponentləri                                                        | A4c       | 0.00      |
| c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər                                              | A4c1      | 0.00      |
| c2) subordinasiya borc öhdəlikləri                                                      | A4c2      | 0.00      |
| d) Digər vəsaitlər                                                                      | A4d       | 0.00      |
| <b>5. Məcmu kapital (3+4)</b>                                                           | <b>A5</b> | 116528.43 |
| <b>6. Məcmu kapitaldan tutulmalar :</b>                                                 | <b>A6</b> | 2530.00   |
| <b>7. Tutulmalardan sonra məcmu kapital (5-6)</b>                                       | <b>A7</b> | 113998.43 |
| <b>8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər</b> (cədvəl A15, E sətirindən)         | <b>A8</b> | 513932.65 |

faizlə

|                                                                                                                      |      | Sistem əhəmiyyətli banklar Norma | Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma | Fakt  |
|----------------------------------------------------------------------------------------------------------------------|------|----------------------------------|--------------------------------------------------|-------|
| 1                                                                                                                    |      | 2                                | 3                                                | 4     |
| 9. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100 | A9   | 6.00%                            | 5.00%                                            | 20.75 |
| 10. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100     | A10  | 12.00%                           | 10.00%                                           | 22.18 |
| 11. Leverec əmsalı (%)                                                                                               | A8   | min. 4%                          |                                                  | 14.05 |
|                                                                                                                      | A8.1 | min. 5%                          |                                                  |       |
| 12. Ani likvidlik əmsalı (%)                                                                                         | A5   | min. 30%                         |                                                  | 33.89 |